



## NARDARAN HADSS BALANSLADIRILMI SYAST DAVAM ETDRMY BR CHD

Tssflr olsun ki, lk bas shv addm ataraq z vtndalarn, htta z polislrini qurban vermek qeyd .etdiyimiz mkli siyastin hyata kemsin razlq verir

**AranNews- Azrbaycan Respublikas uzun illrdir Heydr liyevin balatd balansladrlm siyasi kurs sasnda idar olunur. "Balansladrlm siyast" dedikd rql qrb, daha ox Rusiya il Amerika arasnda aparlan siyasi mbadillr nzrd tutulur. "Siyast" dedikd nzrd tutulan budur ki, gr yerli hkmt Rusiyaya yaxnlamaq istdikd Amerika trfi qzblnirs, onlara daha ox imtiyaz vermek v ya Rusiya ox narahat olursa, lknin geosiyasi, iqtisadi imkanlarndan istifadd ona daha ox .gzt getmk lazmdr**

Dnyada ba vern son proseslr sanki balansladrlm siyastin tbii mrnn sona atdn v Azrbaycan Respublikasnn artq seim aparmal olduunu gstrir. Rusiya, yoxsa Amerika? Qrb, yoxsa rq daha ox stnlk vermek? Bu is tbii ki, dvlt n ox ciddi problemlr yaradr. Azrbaycan tam olaraq Rusiyaya snarsa Qrbin, ksin Qrb yaxnlaarsa geni mnada Rusiyann qzbin tu glck v ciddi problemlrl zlck. Son hadisldrdn sonra hr iki trf Azrbaycann konkret mvqe srgilmsini tlb edir. Balansladrlm siyastin davam olaraq lk prezidenti hr iki trf frst v zaman .lazm olduunu deyir, yaxud yaxnlama n ciddi sbblrin ld olunmasn istiy

Mlum Qazaxstan grndn sonra Iham liyev v Vladimir Putin arasnda ba tutan xsusi grdn sonra bir ox mqamlar z xd. Bu grd bir daha Rusiya prezidenti Azrbaycan prezidentindn qeyd etdiyimiz mvqeyi ortaya qoyma srt kild istmi, bu tlb vvlki grlrd sslnmidir. Yen d Iham

.liyev zamana, yaxud sasl sbb ehtiyac oldunu rusiyal hmkarnn diqqtin atdrmd Grd Rusiya prezidenti Putin Iham liyev mxfi mlumatlar toplanm qovluq tqdim etmi v ciddi msllri onun nzrin atdrmd. Bu qovluqda gstrilir ki, Azrbaycan Respublikasn uzun mddtdir srail idar edir v onlarn idarilik mrkzi bizim dvltin thlksizlik strukturu olan Milli Thlksizlik Nazirliyind yerler. Mlum olub ki, nazir bada olmaqla btn qurum bilrkdn v ya bilmyrkdin sraig trfindn idar olunur. Daha dqiq desk, respublikann ox mhm idaretm orqanlar onlarn nzartinddir. Amma mrkz Thlksizlik Nazirliyinin nzdindir. Qeyd etmk lazmdr ki, bu msl prezident n yeni msl deyildi. Eldar Mahmudov i bana gtirilnd hmin gnldr sraig trfindn gln nmayndlrl gr keirilmi, lk bas Azrbaycann mhm strateji zonada yerliyini, ran kimi gcl dmnl qonu olduunu yeni nazirin diqqtin atdrmd. Hminin bildirmidi ki, ran trfinin Azrbaycanda ciddi maraqlar var v ran thlksindn qorunmaq n sraisin 30 illik tcrbsin, imkanlarna, texniki bazalarna ehtiyaclyq. Nazirin nzrin atdrldi ki, israillilr Azrbaycanda Thlksizlik Nazirliyind biziml yana ilyck v bizi ran thlksindn qoruyacaq. Bu tqdimat daha da genilnib myyn

.olunmu hddi am v nticd MTN sraigin idar etdiyi bir orqana evrilmidi Prezidenti narahat edn, daha dorusu xyant hesab ediln bir sra mqamlar var. O cmldn znn v ailsinin xsi hyat izlnmi, onlarn btn rsmi v qeyri-rsmi grlri, danqlar, biznes rabitlri, htta xsi hyat lent alnm, hr gn grdklri ilrin dosyesi toplanaraq sraig tqdim edilmidir. Bundan lav mlum olur ki, Qafqazda sraig v rbistann yaratd vhhabi koordinasiya mrkzi bizim nazirliyin nzdind yerler. eenistanda, Dastanda, Grcstanda gedn btn proseslrin beyin mrkzi, maliyy tchizat zyi v koordinasiya mrkzlri Azrbaycandadr. Bu vaxta qdr yzlrl, blk minlrl saxta pasportlar Rusiya v digr lklrin vtndalarna verilmi v onlarn raqa, Suriyaya trlmsind Azrbaycandan tranzit lk kimi istifad edilmidir. Bundan lav, lk daxilind gizli hrbi birlmnin yaradimasnda Thlksizlik Nazirliyinin imkanlarndan istifad edilmidir. Ibtt, Azrbaycann iqtisadi arxn dayandirmaq, lkn iqtisadi chtdn hmi ehtiycl vziyyt gtirmek, digr lklrin mallarn sat bazarna evirmek n bilrkdn iqtisadiyyata ar zrbllrin vurulmas, i adamlarnn incidilmsi,

mqsdynl kild ilrin dayandrlmas v sair hallar misal gstril bilr. Btn bunlar prezent  
. aqlanmdr

Mtbuatdan da aydn olduu kimi prezent Qazaxstandan qaytdqdan sonra istiraht gn  
olmasna baxmayaraq Thiksizlik urasnn iclasn keirdi v naziri tcili idn xard. Demk olar ki,  
hal-hazrda Milli Thiksizlik Nazirliyi z funksiyasn hyata keirmir v htta dvlt evriliin mruz

. qalm bir lk kimi sz gedn nazirlik yenidn formaladrlr  
srailin sabiq xarici ilr naziri, "srail bizim ev" partiyasnn lideri Aviqdor Libermann lkmiz  
mlum sfri d mhz prezidenti nzrd tutduu tdbirlrdn dandrmaq mqsdi dayrd. Mlum grn nticli  
hl dqiq mlum deyil. lk prezidentinin hl n drcd onlarn qzbin, thdidin cavab vermsi v bu ii n  
qdr davam etdir bilmsi ayr bhsin mvzusudur. Mlum olan budur ki, lk prezidenti srailin  
hdlrindn ciddi narahatlı hissi keirir, lkd ciddi bhranlarn yaranacana ehtimal verir v  
problemin haradan balayacan dqiq myyn ed bilmir. lk demk olar ki, fvqlad vziyytd idar  
edilir. Burada qeyd etdiyimiz gizli struktur yen z faliyytin balayr v lk prezidentin drnaqaras

. mhm mslltlr verilir

gr Rusiya dvltinin sifarii olaraq lknin Milli Thiksizlik Nazirliyi dadlb v srailin buradak casus  
bksin gcl zrb vurulubsa, bunun qarsnda onlara da bir pay vermk lazmdr. Yni Qrbin,  
Amerikann, srailin qzbini soyudacaq bzi ilri grmk lazmdr. Mlumdur ki, burada konkret  
tkliflr verilir v sraili, Qrbi nisbtn sakitldirck bzi tdbirlrin grlmsi tklifi irli srlr. Bu msllrl  
yaxndan maraqlanan hr bir xs gzl bilir ki, srailin lkmizd grcyi ilr srasnda rana zrb vurmaq,  
cnub qonumuzun mnafelrini sarstmaq kimi mhm msllr var. El grnt yaradlmaldr ki, sanki  
lkd rana qar ciddi tdbirlr hyata keirilir. rann mnafeyin zrb vurulur, daha dorusu  
Azrbaycanda ran leyhin mharib aparlr. Bu mqamda bel bir sualla qarlarq: Bel bir tdbir  
Azrbaycann hans blgsind daha effektiv olar v diqqti daha ox clb edr? Tbii ki, rann daha  
ox nfuzu olan blgsi seilck. Kimdn sorusanz, Nardaran qsbsini gstrck. Demli, Nardaranda  
hadis trtmk lazmdr. Bu hadisni geni kild btn dnya ictimaiyytin gstrmk v bildirmk lazmdr  
ki, biz ran-Rusya ittifaqnn nfuz dairsindyik, htta rana mharib elan elmiik. Bellikl d, rann  
btn mnafelrin zrb vururuq v ciddi tdbirlr hyata keiririk. Nardarann zn gldikd mvcud zaman  
v raitd bu mntqd ciddi bir problem yoxdur. Msln, hkumt qar xan qvvlr yoxdur, hr ks z  
hyatn yaayr v dvltin siyastin qar xan hr hans bir tkilat ya frd nzs arpmr. Demk, hanssa  
ciddi bir adam Nardaranla laqlndirmk, orada mskunladrmaq v hadis trtmk zrurti  
meydana xr. Msln, dvltin ciddi problemin evriln Tale Barov iki df hbs olunub, hr df hbsdn  
xdqdan sonra daha srt v aktiv kild yenidn faliyyt balayb, hkumt qcqlandracaq hrktlr, srt  
xlarla yadda qalb. O, hminin, hkumtin din qar olan siyastini srt kild tnqid edir, siyasi  
proseslrd mxalift cbhsin yaxnl il tannr. Bu qbildn baqa msllri d qeyd etmk olar. Hkumtin  
onunsuz da Tale Barovla bal gec-tez hll etmk istdiyi bir problem var. Tale Barov v onun  
yaratd tkilat tamamil tsirsizdirilmlidir. Nec deyrler bir gll il iki dovan vurmaq. Hm Tale  
Barov problemini hll etmk, hm d Nardaranda hadis trtmk. bh yoxdur ki, kimlrs Tale  
Barovun evrsin nfuz etdi, dvlt trfindn ona gizli mesajlar trd. "Sizi hbs etmk istyirlr", "hrd  
qalacanz tqdird siz qar txribatlar trd bilrlr", "ya lkdn xb getmlisiniz, ya da znz n daha  
mniyytli, thiksiz bir yer semlisiniz" kimi tlqinlr edildi. Tbii ki, Hacn trafnda olan insanlarn  
arasnda nardaranllar da var idi. lk baxdan adama el glir ki, orada yerlmk daha etibarldr v  
hkumt n azndan indiki raitd Nardaranda problem yarada bilmz. He bhsiz, Hac Talenin  
Nardarana getmsi, Nardaranda z dostlar il birg qalmas dvltin z siyasti idi v mqsdynl kild  
hyata keirildi. Nticd z d hiss etmdn Tale Barovu Nardarana ynltdilr. Bununla da mlum

(!hadisnin mqddimsi hazrland. (Bu bard geni danmaq istmirik

Mtbuatda, qeyd olunur ki, hkumt Hac Tale Barovu hbs etmk n ar vrqsi gndrmmi, he bir  
sivil suldan hminin, asaqqallarn, yaxn adamlarnn, qohumlarnn, din adamlarnn  
vasitiliyindn istifad etmmidir. Htta polis qvvlri knd girnd adi qaydada girmmi, oran  
mhasiry almam, qar trfi tslim olmaa dvt etmmi v s. bu kimi sullardan istifad etmmidir.  
bhsiz ki, ox qanl bir hadis trdrk Hac Tale hbs olunmal v bununla da yaratmaq istdikli

grntnn elementlri ardcl sralanmal idi. Burada polis iilrinin lm d nzrd tutulmudu. Btn .incliyyin qdr bu hadis vvlcdn planladrlmd

Bir mqam diqqtdn yaynmr: ox zaman dnyada cinayt hadislri ba verir. Htta bzn quldur dstsi banka hcum edib insanlar girov gtrr v soyunuluq mliyyat hyata keirir. Hadis yerin gln polis iili v dvlt mmurlar ilk olaraq insanlara elan verir, yaxud cinaytkarlarla mzakiry balayrlar. Amma Nardaran hadislindh htta cinaytkar, oru, qan tkn vhi insanlara gstriln mnasibt inanci insanlara gstrilmdi. Halbuki bu insanlar din-iman hlidir, asaqqa eidn, byy, kiiy hrmt edndirlr. Cinaytkar dst hadis trdrkn hkmt qvvlri ilk nvbd onlarla dana gedir v qan axdlmasn dey btn tdbirldn istifad edir. Bzn gzt d gedirlr. nsanlarn hadis yerindn sa-salamat xmas n, hr cr rait yaradrlar, htta bzn hellikopter gtirilir, manlar verilir ki, onlar hadis yerindn uzaqlaa bilsinlr. Nticd qan tklmsin, itki olmasn. Hkmt ar cinayt trdnlr rftar bel, inanc hli olan bu insanlara qymad. mliyyat keirirmi kimi at aaraq hrkt edilmidir. ndiy qdr mliyyatn grntsн bel ictimaiyyt tqdim etmmidir. Halbuki tbii olaraq ox mhм hadis ba verdikd bu hadis lent kilib ictimaiyyt tqdim edilir. Btn bunlar olmam v stlik hadisy ahid

.olan mntq sakinli ba vernlr lent almaq istdikd llrind olan vasitli onlardan almlar Xlas, yerli hkmt Rusiyan sifarii il lkd srailin uzun illrdir ki, qurub yaratd casusluq, yaxud Azrbaycan n idaretm bksini datmaqla Qrbi, Amerikan, sraili qzblndiribs bunun knarnda sanki rana hcum edib, ona bal insanlara at aaraq qann tkb, din xadimlrlini hbs edib, onlara qar geni repressiyalara balamaqla bir nv yaralad trfin yarasna mlhm qoyur v bununla da z balansladrlm siyastini davam etdirir. Bir nv znn ran-Rusiya ittifaqna qoulma ittihamn bu trzd rdd edrk qar trf bildirir ki, bel olsayd biz he vaxt rann mnafeyin zidd olan .addm atmazdq

Amma bir nqtni qeyd etmk lazmdr ki, hkmt bu tvsiyni edn srail trfindn prezidentin trafnda yerldirilmi mavirlr ilk nvbd ran-Azrbaycan mnasiblrin ar zrb vurmaq v eyni zamanda son zamanlar ifa olunmu byk vhhabi-slfi mrkzin frst vermk mara gdr. Artq onlarn mrkzlri v onlar idar edn insanlar tannb. Hkmtin onlara mul olmasna maneilik trdirir. Bir nv onlara frst yaradrlar ki, hkmt n ox ciddi problem yaradaraq, diqqti ayr yer ynltsinlr. Onlar bu gn qdr grln ilri qorumaq n lazmi yerdyimli etmyi bacarmaldrlar. Ikdn qamaq istynd qaa bilqli, lknin maliyy mrkzlri z imkanlarn dyimlidir. Bu gn qdr vhhabilr mxsus torpaq sahlri, ticart mrkzlri, bankda olan pullar, avadanqlar, silah-sursat, sndlr v grdklri ilrl bal sndrlrin saxlanld arxivlrin hr birinin yeri dyidirilmlidir. O tkilat onlara bu frsti yaradb. Zahird gaya prezident srail n grnt hazrlanb, slind is vhhabilr n lverili frst yaradblar ki, bu frstdn istifad edib daha az zrb almaq n lverili rait yaransn. Tssflr olsun ki, lk bas shv addm ataraq z vtndalarn, htta z polislrini qurban vermekl qeyd etdiyimiz mkrlsi siyastin hyata kemsin razlq verir. Grnr mhм bir hadis ba verms v ya ayr bir fvqlad vziyyet meydana glms bu siyast genilnck v tutulanlarn say oxalacaq. Nticd sz gedn grntn tkmilldirmk n daha ox hadisl .meydana glck